

Əllillərə hamı qayğı göstərməlidir

Qarşidan Ümumdünya Əllillər Günü gəlir. Hər il dekabr ayının 3-ü əlliyyi olan insanların Beynəlxalq Günü kimi qeyd olunur. Həmin gün BMT tərəfindən qəbul olunmuş Bəyannamə əsasında qeyd olunmağa başlamışdır. Bu günün məqsədi cəmiyyəti əllilik problemlərinin həllinə cəlb etmək, əlliyyi olan bütün insanların hüquqlarını qorumaqdır.

Əllillər Günü ölkəmizdə yüksək seviyyədə qeyd edilir. Çünkü əllillər əhalinin başqa təbəqələri ilə müqayisədə daha çox sosial müdafiəyə, mənəvi dəstəyə, humanist münasibətə möhtacdır. Məhz buna görə dövlətimiz əllil və şikətlərin sosial müdafiəsinə qayğı göstərir, humanist dəyərlərini onlardan əsirgəmir.

Müstəqil Azərbaycanda əlliyyin qarşısının alınması, əllillərin sosial müdafiəsi, əllillər qayğıları göstərilməsi işlərinin əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu işlər ilə yüksələn vüsətlə davam etdirilmişdir. Son 12 ildə möhtərəm dövlət başçımız İlham Əliyev böyük öndərimizin bu nəcib missiyasını layiqli tərzdə davam etdirmişdir. Bu səbəbdəndir ki, 2003-cü ilin oktyabrından etibarən Azərbaycan bütün sahələrdə olduğu kimi, əhalinin, o cümlədən əllillərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində də yeni bir inkişaf mərhəlesi nə qədəm qoyub.

Son 12 il ərzində dövlət tərəfindən əllil, tənha və ahillara sosial xidmətin təşkili sahəsində qənaətbəxş fəaliyyət yürüdürülmüşdür. Belə ki, dövlət əllil, tənha və ahillara sosial xidmətin təşkili ilə bağlı internat evlərinin, pansionatların, rayon əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial məişət xidməti sektorlarının fəaliyyətini gücləndirmiş, mühərbi əllillərinin dövlət vəsaiti hesabına nəqliyyat vasitələri ilə təmin olunması, əllillərin, eləcə də şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində vacib tədbirlər həyata keçirmiştir. 2016-ci ilin dövlət bütçəsində də sosial yönümlü siyaseti uğurla icra etmək məqsədile bu sahəyə həmişə olduğu kimi yenə xeyli vəsaitin ayrılmazı nəzərdə tutulmuşdur.

Ölkədə hal-hazırda fəaliyyət göstərən internat evləri və pansionatlarda 12 min nəfərdən çox qoca və əllil yaşayır. Bu insanların sosial müdafiəsinin yaxşılaşdırılması, onlara normal yaşayış şəraiti yaradılması, sosial-məişət və tibbi xidmətin təşkilinin təkmilləşdirilməsi üçün dövlət tərəfindən bir sıra vacib proqramlar həyata keçirilmişdir. Əllillərin xeyli hissəsi mənzil, maşın, əllil arabaları ilə təmin olunmuş və bu proses davam edir, onlar müxtəlif ölkələrdə dövlət vəsaiti hesabına müalicə və bərpa kursları keçirlər. Son on iki il ərzində Prezident İlham Əliyevin

rəhbərliyi altında Azərbaycanda bütün sahələr üzrə əldə edilən nailiyətlər rayon əhalinin sosial müdafiəsi mərkəzinin fəaliyyətində də öz eksti-

ni tapmışdır. Hal-hazırda rayonumuzda sosial müavinət alan əllillərin sayı 1766 nəfərdir. Onların 101 nəfəri Qarabağ mühərbi əhalisinin, 5 nəfəri ikinci dünya mühərbi əhalisinin 18 nəfəri Çernobil hadisəsinin, qalanları isə anadan-gəlmə, yol-nəqliyyat, istehsalat qəzalarında, xəstəliklər neticəsində əllil və şikət olan vətəndaşlardır. Təqdirəlayiq hal kimi qiymətləndirilməlidir ki, rayonumuzda əllillərə, şikət insanlara qayğı və diqqət xeyli yaxşılaşdırılmışdır. Onların hər birinin hüququnun qorunması ilə bərabər mənzillərlə, minik atomobilər ilə təmin edilməsində, sağlamlıq mərkəzlərinə göndərilməsində mühüm addımlar atılmışdır. Bir sözə, rayonda əllillərin və şəhid ailələrinin mənzil problemi mütəmati olaraq həll edilir, minik avtomobilərinə olan təlebatları ödənilir. Son beş ildə bir 32 mənzilli ikimərtəbəli, 36 mənzilli dördmərtəbəli yeni tikilmiş yaşayış binaları mühərbi əhalidə fiziki sağlamlıqlarını itirmiş qəbələli ailələrinin ixtiyarına verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əllillərin minik avtomobiləri ilə təminatı yaxşılaşır və gələcəkdə bu prosesi davam etdirmək nəzərdə tutulub. İndi rayon üzrə 40 nəfər mühərbi əllili «Oka» və «Lifan» markalı minik avtomobili ilə təmin edilib.

Rayonumuzda dövlət tərəfindən tibbi sosial ekspertizanın təşkili, əllillərin reabilitasiyası, protezokrтопediya və digər reabilitasiya vasitələri ilə təminat sahəsində mühüm işlər görüldüyü söyləmek olar. Hər il ehtiyacı olan bir neçə əllil müalicə prosedurları tətbiq olunmaq üçün reabilitasiya mərkəzlərinə göndərilir və sağlamlığını bərpa edir.

Mərkəz qocaların və əllillərin sosial müdafiələrini daha da yaxşılaşdırmaq məqsədi ilə dövlət və ictimai təşkilatlarla yaxından əlaqə saxlayır, əllillərin bayram günlərinin və digər mərasimlərinin keçirilməsini təşkil edir. Bu diqqət və qayğı artıq xoş bir ənənəyə çevrilmişdir.

Hazırda rayon üzrə 61 nəfər tək ahl vətəndaş və əllil mərkəzin əllil sosial-məişət xidməti sektorunu tərəfindən evlərdə xidmətə götürülmüşdür.

Bir məsələni də qeyd etməliyəm ki, əlliyyi eyib sayılmamalıdır, çünkü bu insanların fiziki cəhətdən tam olmasalar da, onlarda da nəcib ürək, saf insan keyfiyyətlər, bacarıq və intellektual qabiliyyətlər vardır. Bu insanlar maddi cəhətdən təmin olunsalar belə, isti münasibət, ətrafdakılardan qayğı, mərhəmet və diqqət umurlar. Gəlin bu qayğını, xeyirxahlığı həyata keçirək, dünya işığına həsrət qalan gözlərindən əllil, ayağını və qolunu itirmiş vətəndaşlardan diqqətimizi əsirgəməyək.

**Arzu HACIYEV,
rayon əhalinin sosial müdafiəsi
mərkəzinin direktoru.**

QIÇS dəhşətli xəstəlikdir

QIÇS-ə qarşı Beynəlxalq Mübarizə Günü yaxınlaşır. Dünyanı bu müdhiş xəstəliyə qarşı mübarizə aparmağa sövq etmək üçün BMT-nin xüsusi qərarı ilə 1 dekabr—QIÇS-ə qarşı Beynəlxalq Mübarizə Günü elan etdilmişdir.

QIÇS nə deməkdir? QIÇS—qazanılmış immun çatışmazlığı sindromu deməkdir.

Hazırda dünyada müdhiş miqyas almış QIÇS rusca SPİD deyilən epidemiyə insan həyatı üçün təhlükə törədən bələya çevrilib. Bu qlobal problem cəmiyyətin bütün təbəqələrini—milləti, icmanı, ailəni, hər bir fərdi əhatə edir və bütün dünya üzrə sosial iqtisadi inkişafi sarsıdır. Bu xəstəliyə yoluxmuş şəxs orta hesabla 5—10 il ərzində sağlam görünür və hətta bəzi hallarda orqanizmində bu virusun kök salmasından heç özünün də xəbəri olmur. QIÇS o zaman inkişaf etməyə başlayır ki, immun çatışmazlığı immun sisteminin mühüm toxumlarının böyük bir hissəsinə yayılmaqla inkişaf edir. Bu zaman inkişaf sistemi o qədər zəifləyir ki, artıq orqanizmin müxtəlif yoluxucu və şiş xəstəliklərindən müdafiə imkanı tamamilə tükenir.

BMT-nin QIÇS ilə Mübarizə Programının və Ümumdünya Səhiyyə Təşkilatının 2004-cü ilin sonunda apardığı təxmini hesablamalara görə dünyada immun çatışmazlığı virusu ilə yaşıyan insanların sayı təqribən 42 mil-

yonu çatmışdır. QIÇS-dən ölenlərin sayı 24 milyonu keçmişdir. QIÇS infeksiyası keçmiş sovet məkanında da, xüsusilə Ukrayna, Rusiya, Belarus, Moldovada böyük sürətlə yayılmışdır. Çox təessüf ki, bu sağlamaz xəstəliyə ölkəmizdə az da olsa adam yoluxmuşdur.

QIÇS-dən qorunmağın yeganə yolu sağlam həyat tərzi keçirmək və təsadüfi adamlarla münasibətlərdə ehtiyatlı olmaqdır. Hələ 20—25 il bundan əvvəl biz QIÇS xəstəliyinə çox uzaqda olan bir təhlükə kimi baxırdıq. Amma bu günü reallıq başqadır. Ona görə də bu sahədə insanları maarifləndirmək üçün tədbirlər görülür. Beynəlxalq qurumlar da bunun qarşısını almağa kömək edir. Alımlar «XXI əsrin vəbası» adlandırdıqları bu virusa qarşı bütün dünyada mühərbi elan etmişlər. QIÇS epidemiyasını «Zəmanəmizin inkişaf yolunda en təhlükəli problem» adlandıran BMT-nin Baş Məclisi bütün hökumətləri bu məsələnin həlli zəminində daha güclü və əlaqələndirilmiş bir hərəkat üzrə qlobal işlər görməyə çağırımdır.

Azərbaycan hökuməti də bu dehşətli xəstəliyin qarşısının alınmasına böyük əhəmiyyət verir, 1996-ci ildə Azərbaycan Parlementi «İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin yayılmasının qarşısının alınması» haqqında Qanun qəbul etmişdir.

Aslan CƏLİLOV.

“Kitabi-Dədə Qorqud”un elmə bəlli olmasının 200 illiyinə həsr edilən beynəlxalq simpozium

Azərbaycan Prezidenti İlham Əliyev “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrin iki 200 illiyinin qeyd edilməsi haqqında imzaladığı sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Bakı Slavyan Universiteti (BSU) və Qafqaz Universitetinin təşkilatçılığı ilə Bakıda Beynəlxalq Simpozium keçirilmişdir. Simpozium giriş sözü ilə Azərbaycan Respublikasının Millətlərərəsi, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev açmış və tədbirin əhəmiyyətindən danışmışdır.

Simpoziumda bir sıra çıxışlar

olmuş və “Kitabi-Dədə Qorqud” dastanının bir məkanda məhdudlaşmadığı, təkcə türk xalqlarının abidəsi olmayı, eyni zamanda dünya miqyasında bir abidə olduğunu vurğulanmışdır. Çıxışlarda həmçinin dastanın geniş təbliğindən, türk dünyasının şifahi xalq yaradıcılığında tutduğu əvəzsiz mövqeyindən, qorqudşunaslığın tarixi və gələcəyi ilə bağlı təkcə Azərbaycanda deyil, bütün dünyada silsilə tədbirlər keçirilməsinin vacibliyindən söhbət açılmışdır. Simpoziumda təşkilatçıların əməkdaşlığı haqqında müqavilə imzalanmışdır. Plenar iclasında bir sıra məruzələr dinlənilmişdir.